

Grcstanda adra yasana etirazlar balad



Grcstan Mslmanlar darsinin (GM) eyxi Hac Ramin gidov Grcstanda adra v niqabdan istifadnin .qadaan olunmas tklifin etiraz edib

Arannews-Bir ne gn nc qanunvericiliy mvafiq dyiikliklrin edilmsi tbbs il "Patriotlar alyans" .fraksiyasnn zv Emzar Kvitsiani x edib Onun verdiyi tklif sasn, Grcstanda ictimai yerltd adra (arab) v niqabdan istifadnin qadaan olunmas v ml etmynlrin is pulla crimlnmsidir. Grcstan Mslmanlar darsinin (GM) eyxi Hac Ramin gidov bununla bal byanat verib, byanatda deyilir: "Bzi Avropa lklrindn tsirlib ssasz arqumentlr gtirn bu xs bilmlidir ki: Yaradann mri olan rtnmk tk slamda deyil btn dinlrd mvcuddur. adraya bnzr geyim trzin el xristian v yhudi dinlrid d rast glinir. Parlamentin qanun qbul edib tk bir dind olan rtk trzin qadaa qoymas nec haql hesab oluna birl? Grcstana yaxn lklr vtndalarann v lkd qonaq olan turistlrin byk bir hisssi mslmandr. Onlarn qadnlarn da myyn hisssinin geyim formasnda niqab v adra vardr. adraya qadaa qoyulduu zaman lk onlarn inanc v xsi seim hquqlarn pozmu olmazm? Bir halda ki, lkmizd aq-saq gznlr srbstlik hququ tannb. Klaaynn, yayln, rpyin, yemyin, ba rtynn mvcud olduunu lkmiz yeni kf etmir. Bu ta qdimdn ana-nnlirimizin geyim trzind rast glinilibdir. Bir zamanlar sovetlr dvrnd chalt kimi tqdim olunaraq, tnqid edib mbariz apardlar. ndi is demokratik, din v vicdan azadlnn hkm srdy lkd bel qanun qbul olunarsa insan haqlarndan sz ged bilrmi? Marixuanann leqallamasn tlb edn bel bir uar deyirdi: "Mnim bdnim mn aiddir". Bu msld hmin ar aq-saq olmaa kerli olduu halda rtnnlr ndn amil olmur?. Biz demirik slamda qadnlarn adra geymsi v niqabl olmas qt rtdir. Qadn n vacib olan hicab rtlrin cavab vern libas geyinmkadir. Hicab qadnn rtnmsi vacib olan btn bdn zvlrini tam rtqli, ffaf olmamal, bdn kip yapacaq drcd dar olmamal v nzr-diqqti clb edck qdr lvan v clbedici olmamaldr. Bu rtlr cavab vern hr cr geyim ritd mqbuldur. Lakin ziyartgahlarda, ibadt yerlind v xsusi mrasimldr adradan istifad olunur. Bzn d myyn xanmlar yuxarda sadaladmz rtlr n kamil kild cavab vern libas nv adra olduunu dnb ona stnlk verirlr. gr bir insan hesab edirs ki, o, hicabl olmaq n adrada gzmlidir, bu, onun hququdur. Hicab bizim slam dinimizdn irli gln, bizim inancmza daxil rtlrdn biridir. Ona gr d hicaba qar hr hans tzyiqli normal hesab ed bilmrik. Tolerantln hakim olduu dvltimizdn bu olduqca hssas msld diqqtl olmasna, mslman xanmlarn inanc v seimlrin hrmtl yanamasna v lk parlamentini hicabn bu nvn qadaa il bal qanunun (qbul etmmsin arrq."(maide.az